

## "Əməkdar müəllimlərimizi tanıyaq"

# 60 il müəllimlikdə

15 gün çəkən ilk  
müəllimlik təcrübəsi

O, Heybat Hüseynovdur. Astara şəhərində 1934 -cü ildə bir sadə fəhlə ailəsində doğulub. Hərfləri tanımadan Mirzə Ələkbər Sabirin adını öyrənib, Astara şəhərində satira ustadının adını daşıyan məktəbə addim atdı gündən. El dili ilə desək, oxuyub adam olmaq üçün var gücü ilə çalışıb. Yaxşı oxuyub və bu səbəbdən müəllimlərinin gözünün işığı olub. Uğurla orta təhsilini tamamlayıb ali təhsil almağa gedib. Təbii ki, o vaxt V.I.Leninin adını daşıyan Azərbaycan Pedaqoji İnstututuna. Amma tələbəlikdən əvvəl əməyi, zəhməti tanıyb: "İnstututa bir il gec getdim. Pulumuz yox idi, məni oxumağa kim göndərcəkdi? Bir il Pioneer Evində kütləvi işçi işlədim".

Sonra ali məktəbə qəbul üçün müsabiqəyə qatılıb. Müsabiqədə də qaliblərdən olub. İnstututa girib girmeyinə, amma institut illeri elə də asan olmayıb: "Bir il institutda qaloşla getdim. Ənim atamın sırlısını geyinirdim".

Yoxluğun üzü qara olsun, əziyyət çəkib yoxluqdan, amma heç utanmayıb. Utandıran da olmayıb, əslində. O da əyində sırlı, ayağında qaloşa Leninin qurduğu fəhlə-kəndlə hökumətində, Lenin adını daşıyan institutda müəllim olmağa

"Azərbaycan müəlli-mi" məni tərifləyib deyib arxivindən 1959-cu ilin noyabrında işq üzü görmüş qəzeti 91-ci sayını çıxartdı. Haqqında bəhs edən məqalədə Heybat Hüseynovun öz kəndində xalq coğrafiya terminləri yaranan müəllimlərimizdən biri olduğu qeyd edilib.

"Azərbaycan müəlli-mi" ilk dəfə ondan yaza-nada müəllimliyin başında, karyerasının lap əvvəlində id. Onda hələ məktəbdə, şagirdlərinin arasındaydı Heybat müəllim. Pillələri yenicə qalxmağa başlamışdı. Ancaq gördüğünüz kimi, gənc olmağına baxmayaraq, kö-nülləri fəth etməyi bacarmış, müəllimliyindən bəhs etdir-məyə nail olmuşdu.

Astarada 60 il sinfə müəllim kimi girib dünyanın eni-

şini-yoxunu, əyrisini-düzünü anladan o müəllimdən

çox yazılıb, hətta film çəkilib. Elə özü də pis yazır. İn-

diyi qədər ixtisasından, ixtisasını tədris etməyin incəlik-

lərindən xeyli məqalə yazıb. Yəni,

sadəcə dərsə girib uşaqlara Yerin

hər yerdə eyni olmayan landşaftını

anlatmayıb, həmkarlarına da bu

fənni ən yaxşı necə anlada bil-

cəklərinin sırrını yazıb.

"Əməkdar müəllimlərimizi tanıyaq" rubrikasının növbəti qonağı, sahibi, qəhrəmanı Heybat Hüseynovdur. Təhsil sistemindən uzaqlaşmış, təqaüddə də olsa, hələ də MÜƏLLİM adı daşıyan, "Əməkdar müəllim" maaşı alan müəllimimizdir. 60 il müəllimlik etmiş 90 yaşı müəllimdən müəllimlikdən başqa nə gözləmək olar ki?!

Gəlin, o müəllimi tanıyaq.



rektor qoydular. Sonra həmin məktəbaya qalxdı və 4 nömrəli tam orta məktəb oldu. Mənaya qaldırdım o məktəbi. Sonra rayon mərkəzindən 1 kilometr məsafədə olan Rudəkənar kənd 8 illik məktəbinə direktor təyin olundum. Bu kənd atamın doğulub böyüdüyü kənd idi. 1980-ci ildə Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 nömrəli orta məktəbinə, yəni özümün oxuduğum məktəbə qayıtdım, bu dəfə direktor kimi. 1988-ci ilin dekabrında Astara İnternat məktəbinə direktor təyin olundum. Bu məktəbdə sonradan 5 nömrəli orta məktəb adlandırıldı".

## 90 yaşlı Əməkdar müəllimin şərəfli ömür yolu

Mübariz müəllim

Bu müəllim 60 il həm danışır, həm yazır. Araşdırmaqdə mahir olduğu da artıq sırr deyil. Ancaq lazımlı gələndə coğrafi terminlərdən kənara çıxıb, qanunları belə araşdırır. Ömrü mübarizədə keçib. Mübarizə aparır, haqqını arayır, pozulan hüququnu bərpa etməyi də yaxşı bilir. Müəllimdir axı o, əsl müəllim. Müəllim, sadəcə deyərək öyrətmir ki, həm də göstərərək, nümunə olaraq öyrədir. O da bir nümunədir, bir müəllim nümunəsi: "1992-ci ildə Azərbaycanda Xalq Cəbhəsi hakimiyətə gələndə məni əsəssiz şəkildə vəzifədən azad etdilər. Qanunsuz qərar olduğu üçün məhkəməyə verdim və qərarı ləğv etdirdim".

Bu mübarizədən qalib çıxan Heybat müəllim düz 2011-ci ilə kimi müəllim işləyib. İşləməklə qalmayıb, müəllimlikdə ucalıb. Belə ki, Astaranın coğrafiya müəlliminin məktəbdə yaratdıqlarını o vaxt baş nazirin müəvavini olan Elçin Əfəndiyev də Astaraya gələndə görüb. Həbib müəllim üçün bu görüş unudulmaz olduğu kimi, görüşün nəticəsi də yaddaşına ömürlük həkk edilib: "2007-ci ilin oktyabrın 3-də ölkə Prezidentinin Sərəncamı ilə təltif olunanlardan biri də mən oldum və "Əməkdar müəllim" fəxri adını aldım".

### Təqaüdü müəllim

Artıq təqaüddədir. Yaşı təqaüd yaşına çatlığı üçün məktəbdən ayrılmış olub. İsdən ayrılsa da, müəllimlikdən uzaqlaşmayıb: "İşlədim dövrə dərs keçidi, hazırladığım uşaqlar arasında yüksək balla ali məktəblərə qəbul olunan, hətta Prezident təqaüdülləri oldu. İndi həmin uşaqlardan Londonda, Amerikada, Polşada yaşayır işləyənlər var. Bayramlarda, xüsuslu günlərdə zəng edib məni təbrik edir, diqqətdə saxlayırlar".

Onun yetişdirdiyi uşaqların hamısı bu qədər uzaqda deyil: "Məktəbimizdə indi dərs deyənlər mənim şagirdlərim olub".

Ruhiyə DASALAHLI



vəsiqə qazanıb. Fəhlə oğlu gənc tələbə bacalarının dəstəyi ilə ali təhsil alıb: "Coğrafiya müəllimliyi ixtisası üzrə təhsili mi ugurla tamamladım. Bu müddətdə qrup rəhbəri oldum, təşkilati işlər gördüm. Çox fəal tələbə idim. Müəllimlərim, dekanımız məni çox isteyirdi".

Məktəbi olduğu kimi, institutda müəllimlərinin sevimliyi olaraq tamamlayıb və təyinatını götürüb Astaraya qayıdır. İlk müəllimlik təcrübəsi rayon mərkəzindən 3 kilometr uzaqlıqda olan kənddə cəmi 15 gün çəkib: "Astarada ilk iş yerim Suparibar kənd məktəbi oldu. Bu müddət ərzində müəllim kimi öz fərqimi göstərə bildim və məni Astara şəhər Fəhlə-Gənclər orta məktəbinə dərs hissə müdürü vəzifəsinə təyin etdilər".

"Dərsini təhlil etdiyim  
müəllim alım imis"

2 il burada işlədikdən sonra öz oxuduğu məktəbdə müəllim

işləmək şansı yaranıb və o, bu-nu əldən verməyib: "Vəzifə yox, müəllimlik etmək istəyirdim, müəllim kimi hörmət qazanmaq idi niyyətim. Öz oxuduğum məktəbdə müəllimlik fəaliyyətinə başladım və bu peşədə bacarıqlarımı nümayiş etdirdim. Coğrafiya kabinetinə, Coğrafiya meydancası yaratdım məktəbdə. 1962-ci ilin fevral ayında nazirlikdən məktəbimizə gəlmişdilər, mənim dərsimi də dinlədilər. Gördülər ki, məktəbdə ancaq coğrafiya müəllimin işi var".

Rayona gələnlər geri əlibos qayıtmayırlar. Astaralı gənc müəllimin metodikasını da öz-ləri ilə aparıblar: "Müəllimləri Təkmilləşdirmə İnstutunda ləvhə yaradıb orada mənim iş təcrübəmi paylaşıdlar. Qısa müddətdə metodikam, müəllimlik bacarığım danışılmağa başladı və məni 1962-ci ilin oktyabrında Moskva şəhərində keçirilən qabaqcıl müəllimlərin ümumittifaq toplantısına göndərdilər. Orada da çox fəal ol-

dum. Tədbir çərçivəsində bir məktəbdə dərsleri dinlədik. İş-tirak etdiyim dərsi təhlil etdim. Sonradan bildim ki, dərsini təhlil etdiyim müəllim alım imis".

Sonra fəaliyyətinə yeni açılan İnternat məktəbində davam etdib. Əvvəlcə müəllim və baş tərbiyəçi, sonra dərs hissə müdürü olub.

1968-ci ildə artıq 1 nömrəli orta məktəbdə dərs hissə müdürü idi: "1972-ci ilin sentyabrında məni Giləkəran kəndində dağlımış bir məktəbə di-

rum. Artıq təqaüddədir. Yaşı təqaüd yaşına çatlığı üçün məktəbdən ayrılmış olub. İsdən ayrılsa da, müəllimlikdən uzaqlaşmayıb: "İşlədim dövrə dərs keçidi, hazırladığım uşaqlar arasında yüksək balla ali məktəblərə qəbul olunan, hətta Prezident təqaüdülləri oldu. İndi həmin uşaqlardan Londonda, Amerikada, Polşada yaşayır işləyənlər var. Bayramlarda, xüsuslu günlərdə zəng edib məni təbrik edir, diqqətdə saxlayırlar".

Onun yetişdirdiyi uşaqların hamısı bu qədər uzaqda deyil: "Məktəbimizdə indi dərs deyənlər mənim şagirdlərim olub".

Ruhiyə DASALAHLI